

SÖZÜN SEHRİNƏ QOVUSAN DUYĞULAR

"Həyat, zaman, insan" poeması haqqında düşüncələr

(Əvvəli ötən sayımızda)

Məlahət Soltanqızı poemasının adını nisbetən müçrəd, əlbəttə, bir qədər də romantik məhiyyət daşıyan "Həyat, zaman, insan" adı ilə təsadüfi olaraq təqdim etdir. Çünki, həyatın bütün göldigədəri, demək olar ki, həyat, insan, zaman üçbucağ üzərində bərəqərərdir. Şübəsiz, müəllif həyat deyəndə insan evi olan dünyaya nəzərdə tutur. Və həm də yəqin ki, insan evi olan dünya canlı aləmi özündə ehtiva edir. Məşhur filosoflar deyirdilər ki, axan suya tekrar baxmaq olmaz. Bu mənənə zaman ümumi axar kimi qavranılan məhiyyəti ifadə edir. Yəni bir anda, bir zamanda düşünlən növbəti düşüncənin eyni ilə həmin vaxtı hesab oluna bilmez. Yəni, vaxtin özü de müəyyən axar məhiyyəti daşıyır. İnsan övladı həyatı və zamanı mənalandıran varlıqdır. Əgər insan olmasayı, həyatın hansı rəngdə olmayı, hansı məzmun daşımağı və yaxud baş verən proseslərin zaman fərqi də heç arasdırda olmazdı, bunun ne dərəcədə əhəmiyyət kəsb etdiyinin fərqi də varan olmazdı. Demək, insan zamanın və həyatın müəyyən mənənə əsas təyinidicisidir.

Müəllif bütün düşüncələri boyu insan həyatının mənalandıran bilən məqamlara diqqət yetirir. Onun üçün əsas dəyər ondan ibarətdir ki, insan öz həyatının mənasını təcrübəsinə gələcək nəsile ötürməkdə görür. Şübəsiz, həm də insan həyatının mənasını nəsil verməklə dəyərləndirə bilir.

Görkəmi mütefəkkir yazıçı Yusif Səmədoğlu deyirdi ki, mənənə elə gəli ki, hər bir insanın ən birinci, başlıca missiyası həyata gəlmək, yaşamaq və nəsil verib getməkdir. Demək, həyatın davamlılığında, cəmiyyətin yaşarılığında nəsil vermənin necə böyük əhəmiyyət kəsb etdiyini bu və ya digər dərəcədə az-çox düşüñə bilən adamların hamisi etiraf edir. Mütefəkkirler ise bu məsələnin məhiyyətini konkret və dəqiq düşünce motivləri ilə diqqətə çəkir. Müəllif insan həyatının dəyərini yeni nəslin formallaşmasına sərf olunan vaxtla ölçür. Onun nəzərində geleceyin mənəvi zənginliyini təmin edən müsəyyən sənet sahələri var ki, bunlardan biri de müəllimlikdir. Bu peşənin daşıyıcısı olan insanların ömrüllərini şəm kimi eridir. Və bu günə qədərki gördüyüümüz təcrübənin bəhrası olaraq qeyd etməliyik ki, müəllif əməyi sözün həqiqi mənasında fedakarlılıdır. Zəhmətinə görə cüzi əmək haqqı ilə dolanan müəllim varlığında yaxşı nə varsa, onun hamisini yeni nəsile ötmərk üçün çalışır. Lap ele müəllifin təbirincə desək, gözlərinin nurnuru verir. Gözünə qəpik-qurşaqı dikkətə, ehtiyacın yanında oyuncaqça qeyrilişə də, yeni nəsil üçün verməli olduğunu əsirgemir.

Poemanın müəllifi Məlahət Soltanqızı əsərində bir sıra həyatı detallara xüsusi diqqət yetirir. O, cəmiyyətin təbiətini dəyişməsinə xüsusi ağrı ilə qarşılaşır. Onun müşahidələrənə görə indi insanların həyatı əvvəlki dövrlərə nisbətən daha çox bayaqlaşışdır. Adamlar da-ha əvvəlki zamanlardakı kimi ürkədən sevə bilmirlər. Müəllifin düşüncəsinə görə daha əvvəlki zamanların insanları cəmiyyət qarşısında, insanlar qarşısında öz məsuliyyətlərini daha yaxından dərk edirdilər.

Bir genc düşər olduğu sevginin ne qədər deyərli olduğunu, hətta həyatının üstün olduğunu belə ilahi bir vergi

kimi qəbul edirdi. Adamlar sanki sevgisinin necə böyük, ülvil bir duyğu olduğunu bilir və bunu uca tuturdular. Baxma-yaraq ki, sevən insanların qarşı da represiyalar vardi, tənənlər, töhnizlər vardi, hətta bezoş sənsuz və qarşısızlaşmamayan sevgini daş-qalqaq edənlər də tapılırdı. Anına bütün tənən və töhnizlər baxma-yaraq sevən şəxs öz yolunda sabit-qədəm idi. O, hətta ölüm, edam, ayağı ol-sayıdı belə, öz sevgisindən və sevgilisindən intinta etməzdə.

Müəllifin poemanın içərisinə daxil etdiyi çox maraqlı bir şeir var. Bu şeirin məhiyyətini, məzmununu daha yaxşı qarvamaq, duymaq üçün onun lirik ovqatını bütövlükde ruha çəkmək gərəkdir. Həmin şeirin təlqin etdiyi məhiyyət eslində insanı mənəvi ucalığa çağırışdan ibarətdir. Zənnimə, hər bir oxucu bu şeiri xüsusi maraqla mütləci edəcək:

İndi na Məcənun var, nə də ki Leyli
Sevgi ucuzlaş, saxta pul kimi
İndi var-dövlətə söykənir nikah
Məhəbbət acıcidir qara qul kimi.

Məhəbbət kölesi olub sərvətin
EV, maşın isteyir yerindən duran
Qızlar açıltımda öz leyəqətin,
Bəs nədən dəyişdi bu qoca dövran.

Analar qız seçir oğluna indi
Sevgi, məhəbbətin yeri yox daha
Evlənmək, ailə bir ürek işi,
İndi ümidi birçə qalib Allah'a.

Yox də sevginin verdiyi acı,
Küləklər həsrəti alb aparmış.
Oğlanları dul qادın axtarın indi,
İnsan milək kimi qana qonarmış.

Əlbətə, müəllifin məqsədi na Məcənun zamanını, na Ferhad dövrünü, na Kərəm əyyamını idealize etmək deyil. Əlbətə, müəllif yaxşı bilir ki, indi dəstənlərdə dillər ezbəri olan buta obrazının da vaxtı deyil. Qurbani öz sevgisinin arxasında baş alb Gəncəyə gedə, onun müsibətlərə, mənəbinin, tamahının qulu olan qara vezirinələrindən zillətərə düşər ola. Yox, indi o zaman deyil. Amma hər halda insan olan yerde təmiz, sağlam, insanı mənəvi ucalığa sesləyən sevgi hissələrinin olduğunu da inkar etmək olmaz.

Müəllif qınaqlı motivlərə fikrini ifade edir. Şübəsiz, o, təessüf hissələri ilə bildirir ki, indi sanki saf məhəbbətə lüzum yoxdur. Harada sərvət varsa, haradı imkan, var dövlət varsa, böyüklər sevgi de orada üvanlanıblı. Demək, ailə qırmaq istəyən gənc əvvəlcə qızın imkanlarını axtarır. Və yaxud əksine, maşından, evdən, villadan səhəbət gedir. Bir səzələ, içərisində maddiyatların gizləndiyi bir taledən səhəbət gedir. Amma belə bir tale hələ ruhu zədələnməmiş, mənəvi mühitə pak olan gəncləri xoşbəxt edə bilişəkmi? Bax, bu mübahisəli olaraq qalır.

Müəllif öz əsərini müşahidələri esasında yazır. Özüne gəlin, oğluna həyat yoldaş axtaran ana qız evinin maddi imkanlarını esas tutur. Bu seçimde məhəbbətə, sevgiye, demək olar ki, yer yoxdur. Bu seçimin əsasında tamah dayanır. Halbuki, evlenməyi, ailə qurmaq kimi, ev olmaq kimi, hissələrin mənəvi təminatı kimi düşünmek birinci şərt olmalı idi. Hətta dövrün getirdiyi ucuz keyfiyyətlər içərisində oğlanların imkanlı qızın keçmiş maraqlandırır. Onun ne-cə, hansı mühitdə böyüdüyü o qədər önməliydi, təki imkanları daha üstün olusun.

Müəllif bütün hallarda öz üslubuna uyğun olaraq ritorik suallardan istifadə

edir. O, na üçün bu dövrənin doyişməyini, na üçün həyatın ucuzluq kəsb etməyinin səbəbini axtarır. Və, olbəttə, bütün bunların hamisini səbəbini həyatda görür. Həyatın gaştırdığı problem-lərdən görür.

Əgər hər bir gənc öz həyatı üçün güclü dəxilində problemləri həll edə biləsəydi, onda yəqin ki, belə mənəvi düşünlük ruhi aşağılıq da problem olaraq ortaya gəlməzdi.

Müəllif yeri göldikcə, təbii güc mənəyini, həyatı nizamda saxlayan qüvvəni də nizamda saxlayır. Bunu həm də Allah kimi qarvadıqını ifadə edir.

Biza elə gəlir ki, müəllifin belə mis-tik düşüncələrə qapılmasında insanların çıxılmazıqlarla düşər olması əsas amil kimi özünə dikte edir.

Müəllifi narahat edən əsas keyfiyyətlərdən biri də gənclərin maddi imkanlarının təsiri altında əxlaqi dəyərləri itirməsidir. Maddi imkanlarına güvenən bir çox gənclər üçün sanki həyatın bütün axarı yalnız onların isteklərinə tabe olmalıdır.

Müəllif bunu ilahi nizamın pozulması kimi şərh edir. Şübəsiz, onun da haqlı olduğu ilə razılaşmalyıq. Məlahət Soltanqızı düşüncələrini, demək olar ki, bütün mənəvi boyu açıq-aydın ifadə edir:

"Allah ömür yoxub hərəka bir cür Alın yaxızı da deyirələr buna Hər qəlbin içində bir gizli sırr var. Oğul var sərvətin içində bir üzür, Sağına, soluna tozlayır pulu Atası oturub nazır postunda Başqı cür olmaz ki, nazırın oğlu Xarici maşına oturunca bax, Maşının şəhərdə elə sür ki, Elə bilətəsi yerin hakimi İnan ki, bür səzün qızın olsa Adamı düpəbdüz tapdayib keçər, Kim onda görəcək axı günahı Qanun onlar üçün işləmir axı Sag olsun papası durub dalında Onsuž da bu şəhər dar galıb ona Xaric qorxusunu çəkir tamahı Onlar anlamazlar savab, günahı. Axi kimdən qorxacaq, ata durub dalında Özü da cavadi giçəq qolunda Ata xatırladır tez-tez bu sözü. - Nə qədər mən varam yaşa özünçün. Qoymaram kimsədən qalaşan dala, Cox övladım yoxdu ki, Bir oğlum var, bir qızım Özüm da cavanlıqda dincilik nadir bilmədim. Bir döyünə sevinib, bir döyünə gülmediim. Olmadımlınum birəcə daldəsə Həyatı çox gülləndən sənin üzünə Arxanda dağ kimi karlı atan var İştədiyin markadan almışam maşın Sənə hasad aparrı dostun, yoldaşın Səviyyəli cavanlarla otur-dur. Günləri keçirəmə kaflədə, barda Nə qədar imkan var, bir aila qur Sənən yaşlıların artıq atadır. Sənən gözəylərsən, özüm gözəlmir. Zaman... zaman... zaman... - deyib durmursaq, Gündəhləri zəmanənin cinağında yuxmışaq. Bir işin içində siyrulmaq üçün, Zamanəni qınaq yeri sanmışaq". Mətnin müəyyən məqamlarda gərginliklə, müəyyən məqamlarda nəsibət əslubundan keçən hissələrində müəllifin gənclərə olan münasibəti də öz əksini tapır.

Müəllif cox isteyir ki, o, dövrünün gəncərini ağıllı gələn. Bu gənclər oxumağa, təhsilə xüsusi önem versinlər. Onların həyat terzi mehz məzmunu ilə uyğun gələsin. Yoxsa, kafelərdə, barlarda gün keçirən, vaxt ötürən gənclər yəqin ki, vətənə də elə bi fayda verməyəcəklər. On başlıcası, ona görə ki, onlar üçün vətənə haqqında düşünməyə heç vaxt da yoxdur. Başları yüngül həyat tərzinə, həyatın getirdiyi ötəri şirinliklərə qarışır.

Söz yox ki, gənclərin yüngül həyat tərzini keçirməsindən öz imkanlarına güvənlərini valideyinən şəhərləri də müəyyən təsir göstəricisi olur. Əsas odur ki, ataya ötəri şirinliklərə qarışır. Həyatda doğulmağın özü mübarizədir, Dünəyada var olmağın özü mübarizədir... Şərafli, özür sərmək, halalıqla yaşa-maq, İnsan kimi doğulmaq, insan kimi yaşamaq böyük mübarizədir". Beli, müəllif son neticədə mübarizənin ideallaşdırır. Həyatdakı qarənliliklərin işlilihə çəvrilməsi üçün mübarizəni əsas vasitə sedir.

Bütün hallarda müəllif öz əsərini nikbin duyğularla bitirir. Və belə bir netice oxucunun yaddaşına həkim olur ki, cəmiyyətdə yabancı hallara qarşı mübarizə var ve bu mübarizənin sonluğunda edəletin tentənesi mütləq öz yərini tutacaq.

Şi bilir. Hətta övladın ağılli yol tutə biləmək imkanımı belə onun elindən alır. Övladının əvəzində hər cür əziyəti özünə rəvə bilir. Təki övladı əziyət çökəməsin. Bütün bunların hamisini son neticədə övladın normal həyat axımdan çıxmışı ilə noticoloğları.

Müəllif cəmiyyətdəki təbəqələşməni və təbəqələşmənin yaratdığı ziddiyətlərə də diqqət qatdır.

Ümumiyyətlə, Məlahət Soltanqızı poemalarında çox maraqlı, ictimai məzmun kəsb edən şeirləri ilə də diqqəti cəlb edir. Bu məqədən onun maraqlı bir şeirini de ictimai lirikanın yaxşı nümunə kimi oxumaq olar:

Varlılar sərvətin içinde üzür,
Halal-haram bir-birinə qarışır.
Kasib düşüb çörəyinin dalınca,
Nədən hamı taleyişə barışır.

Dünya sakit-sakit döyür gözünü,
Zaman axıb gedir şələlə kimi,
Nadan sərvətiyle özür özünü,
Ziyalı danışmur susur la kimi.

Toxun acdan nə xəberi, ya fələk,
Ürək bağlı bir böğcədən görən yox,
Bu hiyləni, bu zülümüñə, ya kələk,
Alimə, şaire qiyət verən yox.

Sözü uzatmağın nə mənəsi var,
Çarpışır həyatla halal adamlar.
Pulu çox olanların dişincəsi dar,
Suyun üzündədi rüsvət alanlar.
Beləliklə, biz müəllifin "Həyat, zaman, insan" adlı poemasının da sununa gəldik. Müəllifin çox ülvil məqsədini, mərəməti diqqətə qatdırmaqla onun sanki cəmiyyətə bağı xəbərdarlıqlarına da diqqəti yönəltməyə çalısqıd. Müəllifin düşüncəsinə görə alıma, şaire qiyət verilməyən mühitdə mənəvi nizam pozulmaz olur. Alimin, şairin yeri cəmiyyətdə qəderince öz deyərini almayaqda mənəvi nizam elə bir dərəcədə pozulur ki, buna illərlə düzəltmək belə mümkün olmur.

Həyat göstərir ki, Məlahət Soltanqızının müşahidələri kifayət qədər realdır. Həyatdakı ziddiyətlər ne qədər ki, sosial problemlərlə bağlıdır, ne bəs sosial problemlər vaxtında, zamanında həll olunmur, onda ziddiyətlərə dəha də dərinliş. Əlbətə, bunun sonluğunu sosial partlayışlarında neticelərin.

Bu gün Azərbaycan cəmiyyətində mənəvi aşınmalara səbəb olan artıq həddini aşmış korrupsiya, rüşvet daşıyıcısı olan insanların ifşası göstərir ki, dövlət cəmiyyəti içində yeyib, dağdan qüvvələrə qarşı sərt və amansız mübarizəye başlamışdır.

Onu da qeyd edək ki, müəllif bütün əsər boyu mübarizə motivlərinin ardıcılığını və davamlılığını yüksək qiymətləndirir. Əsərinin sonunda da bu mübarizə motivinə xüsusi münasibəti ümür-miələşdiricili məqamlarla diqqətə qatdırır: "Hayatda doğulmağın özü mübarizədir, Dünəyada var olmağın özü mübarizədir... Şərafli, özür sərmək, halalıqla yaşa-maq, İnsan kimi doğulmaq, insan kimi yaşamaq böyük mübarizədir". Beli, müəllif son neticədə mübarizənin ideallaşdırır. Həyatdakı qarənliliklərin işlilihə çəvrilməsi üçün mübarizəni əsas vasitə sedir.

Bütün hallarda müəllif öz əsərini nikbin duyğularla bitirir. Və belə bir netice oxucunun yaddaşına həkim olur ki, cəmiyyətdə yabancı hallara qarşı mübarizə var ve bu mübarizənin sonluğunda edəletin tentənesi mütləq öz yərini tutacaq.